

Tariximizin daş yadigarları

Vətənimizin hər bir guşəsində, şəhərlərimizdə, rayonlарımızda müxtəlif dövrlərdə tikilmiş bir çox tarixi abidələrimiz var ki, onlar ulu babalarımızın bizim üçün qoyub getdikləri müqəddəs əmanətdir. Tarixin sərt sınaqlarına məruz qalmış abidələrimiz insan əli ilə yaranlığı kimi zaman-zaman insan əli ilə də dağılmışdır. Amma bu da bir möcüzədir ki, tarixin yaddaşı olan abidələr, qalalar, mağaralar bəzən özü-özünü hifz etmiş və bu günümüze qədər yaşaşmışlar.

Azərbaycanın ən qədim, ən qiymətli tarixi abidələri olan Azix mağarası, Aveydağ mağaraları, Qobustan qaya təsvirləri, Xudafərin körpüsü, Qız qalası, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Çıraqqala Pəri qalası, Mömünəxatın türbəsi, Yusif ibn Küseyr türbəsi, Bərdə türbəsi, qədim Qəbələnin qala bürcləri və yüzlərlə digər abidələr Odlar Yurdunun, ulu tariximizin ən qiymətli sərvətidir.

Bu məqaləmdə hər daşında bir müqəddəslik, hər qarışında tariximizin izi olan qədim abidələrimiz haqqında yazmaq, onların tarixi və əzəməti baredə az da olsa məlumat vermək istəyirəm. Ümumiyyətlə, Azərbaycan-dakı tarixi-memarlıq abidələri beş qismə ayrırlar. Alimlərin gəldiyi nəticəyə görə abidələr: 1. İstehkam səciyyəli. 2. Dini xarakterli. 3. Ritual abidələr. 4. Milli məişət və adət-ənənə ilə bağlı abidələr. 5. Memorial səciyyəli abidələrə bölünür.

Azərbaycanın ən qədim, ən qiymətli tarixi abidələrindən biri Azix mağarasıdır. Bu mağara Azərbaycanda deyil, bütün dünyada ibtidai insanların ən qədim yaşayış məskənlərindən biridir. Azix mağarasında qədim insanın alt çənə sümüyü tapılıb ki, onun çəkisi qramlarla ölçülür. Azix mağarasında yaşamış adamı Azix adamı adlandırırlar. Bu adam təxminən 300-400 min il bundan əvvəl yaşayıb.

Qobustan qaya təsvirləri bütün dünyada məşhurdur. Bu təsvirlər Bakı şəhərindən 55 km. cənubda yerləşir. Qədim sənətkarlığımızın qaya üzərində hekk etdikləri rəsmlər, qaya təsvirləri Azərbaycanı bütün dünyada tanıtmışdır. Bu rəsmlərin bə-

zilərinin yaşı 10 min ildən çoxdur. Qədim qaya təsvirlərinə yurdumuzun başqa guşələrində—Naxçıvanda, Kəlbəcərdə və başqa yerlərdə də təsadüf edilir.

Araz çayı üzərində tikilmiş Xudaferin körpüsü 12-ci yüzilliyin məşhur abidələrindən biridir. Yurdumuzun cənubu ilə şimalı arasında əlaqə yaranan bu köprü həm də gözəl memarlıq abidəsidir. Bir-birindən 800 metr məsafədə olan bu köprü hissələri o yerin

quruluşu ilə əlaqələndirilmişdir. Belə ki, köprüün dayaqları sünə oturacaqlar üstündə deyil, çayın axarındaki qayaların üzərində quşulmuşdur.

12-ci yüzilliyin məşhur abidələrindən biri Bakıdakı Qız qalasıdır. Qalanın adı ulu babalarımız olan oğuzlarla bağlıdır. Bu adda qalalara yurdumuzun müxtəlif yerlərində təsadüf edilir. Lakin Bakıdakı Qız qalası memarlıq formasına görə Şərqiye yeganə abidədir. Nəhəng qaya üzərində salınmış abidənin hündürlüyü 28 metrdir.

Azərbaycanın şimal-qərbində ən məşhur tarixi abidə Şəki xan sarayıdır. Bu abidə 18-ci yüzillikdə tikilmiş saray binalarının ən qiymətliidir. Şəki xanlarının sarayı ağaç üzərindəki bədii oymalarına, ov və döyüş səhnələrini təsvir edən al-əlvən rəsmlərinə görə nadir abidədir. Bu rəsmlərdə istifadə olunan rənglərin sırrı hələ də bilinmir. Bu bina sanki saray deyil ilmə-ilmə işlənmiş, toxunmuş bir xalıdır, Azərbaycan xalısı. Usta ön divarda şəbəkəni elə yaradıb, elə yaraşdırıb ki, elə bil bina tikilməyib, ağaç kimi bitib, gül kimi açıb. Şəbəkəni hörəndə usṭa nə mixdan istifadə edib, nə də yapışqandan. Kiçik ağaç parçalarını bir-birinə elə bənd edib ki, yüz illərin axını onları bir-birindən ayıra bilməyib. Divardakı, tavandakı rəsmlər, mənzərələr insanı heyran edir, tamaşaçını düşündürür, dərin-dərin xəyallara qərq edir. Şəki başqa memarlıq abidələri ilə də zəngindir. "Gələsən-görəsən" qalası, Cümə məscidi, "Küləkli minarə", Qızlar qa-

lası, Karvansaraylar Şəkinin qədim və gözəl abidələrin-dəndir.

Azərbaycanın ən qədim şəhərlərindən biri olan Gəncənin Qala qapıları öz əzəməti ilə bu yerlərə gələn turistlərin yüksək marağına səbəb olur. Tarixi Gənce



Qalasının beş qapısı olub. Gəncə-Bakı magistrallının hər iki tərəfində inşa edilən, uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beş mərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Uzunluğu 62 metr yeraltı yolun olduğunu güman edirlər. Qala divarlarından bayırda sağ tərəfdə qayaya bənzər iri daş parçası mahiyyət etibarı ilə xoş bir xatirəni yasadır.

Qədim Qafqaz Albaniyasının paytaxtı olan Qəbələ şəhərinin qala bürcləri tarixin sərt sınaqlarına sinə gələrək bu günümüze qədər gəlib çatmışdır. Qədim Qəbələ şəhərinin xarabalığı hal-hazırda Qəbələ rayonunun Çuxur Qəbələ kəndindən şərqdə Qaraçay ilə Çovurlu çay arasındaki yüksəklikdə yerləşir. Bu qədim şəhərin ərazisi hər tərəfdən qala divarları və bürclərlə əhatə olunmuşdur. Bürcləri qala divarları bir-birinə birləşdirirdi. Şəhərin iki qapısı olmuşdur. Şimal və qərb hissələrdə darvaza yerlərinin qalıqları indi də qalmaqdadır. Hündürlüyü 7–8 m, diametri 5–6 m olan dairevi və yarımdairevi bürclər tarixi mədəniyyət abidəsi kimi qorunub saxlanılır. Hal-hazırda qədim Qəbələ Qəbələ şəhəri ərazisində Azərbaycan—Koreya Mədəniyyət Mübadiləsi Assosasiyasının dəstəyi ilə arxeoloji qazıntı işləri davam etdirilir. Qazıntı işləri zamanı eramızın I—III və VIII—X əsrlərinə aid zəngin mədəni təbəqə aşkar edilib. Arxeoloqlar qədim Qəbələ şəhərinin su kanalizasiya sisteminin bir hissəsini, məişət əşyaları, mis pullar, saxsı və şüşə qabalar, sümükdən və şüşədən həzirlanmış bəzək əşyaları aşkar ediblər. Son dövrlərdə

əldə olunan arxeoloji materiallar Çuxur Qəbələ kəndində yeni istifadəyə verilmiş sərgidə və Qəbələ Rayon Tarix Diyarşunaslıq muzeyində qorunub saxlanılır.

Bakının demək olar ki, bütün kəndlərində istehkam səciyyəli abidə-qalalar ol-

muşdur. Və bu güne qədər həmin qalaların bir çoxunun qalıqları qalmaqdadır. Ramana kəndindəki qala XIV əsrə aiddir. Ağ daşdan tikilən qalanın hündürlüyü 15 metrdir. Müdafiə məqsə-

dilə tikilib və Şirvanşahlar dövləti dövründə qəsr kimi istifadə edilib. Ramana qalasından "Koroğlu", "Nəsimi", "Babək" filmlərinin çəkilishində istifadə edilib. Tarixçilər Ramana qalasından Qız qalasına vaxtilə yeraltı yoluñ olduğunu güman edirlər. Qala divarlarından bayırda sağ tərəfdə qayaya bənzər iri daş parçası mahiyyət etibarı ilə xoş bir xatirəni yasadır. Dahi sənətkarımız Bülbül Koroğlu operasından Koroğlunun ariyasını bu daşın yanında ifa edib. Bu gün tikilini ziyarət edənlərə həmin iri daş parçası məhz bu cür təqdim edilir.

Bu gün Bakının müxtəlif yerlərində tikilmiş qədimlik və müasirliyi birləşdirən bir çox memarlıq abidələrinə rast gəlmək mümkündür. Bakının mərkəzində vaxtilə milyonçular tərəfindən tikdirilən bu möhtəşəm binalar ilə keçməsinə baxmayaraq,

hələ də öz cazibədarlığını, gözəlliyini qoruyub saxlaya bilib. Bu tikililərə nəzər yetirərkən belə bir qənaətə gəlmək olar ki, Bakı milyonçuları gözəlliyin yaradılması naminə sərf etdikləri xərcle-rə heç bir məhdudiyyət qoymayıblar. Nəticədə XIX əsrin sonu XX əsrin əvvəli Bakı dönyanın ən nadir memarlıq əslublarına xas möhtəşəm binalarla bəzənilib.

Paytaxtimizda yaşı 100-ü ötmüş tikililərin sırasında tarixi memarlıq nümunəsi kimi Akademik Opera və Balet Teatrının binasını da göstərmək olar. Cəmi 1 il ərzində ucaldılmış möhtəşəm tikilinin tarixi çox maraqlıdır. De-yilənlərə görə 1910-cu ildə Rusyanın məşhur opera müğənnisi Bakıda konser-

programı ilə çıxış etdikdən sonra şəhər miliyonçuları müğənninin şərəfinə böyük ziyafət təşkil ediblər. Ziyafət zamanı müğənni Bakıda opera ifası üçün binanın olmamsından gileyənib. Onun sözləri Bakı miliyonçularına, xüsusilə Mailov qardaşlarına pis təsir göstərib. Mailovların kiçik qardaşı müğənni xanıma 1 il ərzində Bakıda opera binası tikdirəcəyinə söz verib. Bakının mərkəzində, indiki Nizami küçəsində inşaat işləri başlanır. 1911-ci il fevralın 28-də opera teatrının binasında tikinti başa çatır. Tikilin memarlıq əslubu onu görənləri heyətə getirir.

Bakının ən məşhur miliyonçusu Hacı Zeynəlabdin Tağıyev tərəfindən tikilən üç mərtəbəli bir bina var şəhərin mərkəzində. Yeddi ilə ti-kintisi başa çatan bu binada hal-hazırda Azərbaycan Milli Tarix Muzeyi yerləşir.

XX əsrin əvvələrində tikilən və bu gün də arxitektura baxımından Bakıya xüsusi gözəllik verən abidələr arasında "İsmailiyyə" binası özü-nəməxsus yer tutur. Binanın əsası neft miliyonçusu Ağamusa Nağıyev tərəfindən 1907-ci ildə qoyulub. Memarlıq əslubu baxımından olduqca heyətamız olan bu binanı miliyonçu dünyadan erkən köçən oğlu İsmayılin xatirəsinə tikdirib. Bu binanı polşalı arxitektor Pleşko la-yihələşdirib. Bakının mərkəzində tikilmiş bu əzəmetli bina milli ornamentlərlə bəzədilmişdir, divarlarda həkk olunmuş naxışlar bu gün də her kəsi valeh edir. Hazırda burada Azərbaycan Respublikası Milli EA-nın Rəyasət Heyəti yerləşir.

Hər bir ölkənin tanıdlımasında belə abidələrin qiyməti əvəzsizdir. Azərbaycan xalqının çoxəsirlik tarixinin bütün mərhələlərini özündə eks etdirən dünya əhəmiyyətli abidələrimiz xalqımızın qədim məniyyətini ümüm-dünya səviyyəsində tanıdır, ölkəmizdə turizmin inkişafına təsir göstərir. Mədəni irsin qorunması, tarix və mədəniyyət abidələrinin aşkar edilməsi, bərpası, tədqiqi və mühafizəsi hər zaman önemli sahələrdən biridir. Tariximizin daşlaşmış yadigarlarını göz bəbəyi kimi qoruyub saxlamaq, təbliğ etmək və gələcək nəsillərə çatdırmaq bizim müqəddəs vətəndaşlıq borcumuzdur.

**Tahire ŞƏFIYEVƏ,
Qəbələ Rayon Tarix-Diyarşunaslıq Muzeyinin eməkdaşı.**